

# “Köçüb o dünyaya bu dünya oldu...”

Dilinin «Tanrı, məni yarı öldür, yarı saxla ağlamağa» ilticası heç əskik olmadı ömrünü həyat - Tanrı - ölüm arası həsbihalda keçirən böyük şairimiz Vaqif Səmədoğlunun.

Sözünü yerə salmamışdı böyük Yaradani...

Tanrının Vaqif Səmədoğludan yarı olaraq da alıb saxladığının biri onun öz doğma, unudulmaz səsi oldu: o səslə söylədiyi şeirlərlə onu son mənzilə yola salan karvani qarşılıdı:

*Kaş ki, bu ayrılıq heç gəlməyəydi,  
Aləm bizi baxır, kaş gilməyəydi -*

İstəyi, qüruru ilə çoxsaylı pərəstişkarlarına, doğmalarına təselli verdi o səs... «Axırı qış imiş hər baharın da...» xatırlatmasını o səslə yenidən dili gətirdi.

Tanrının Vaqif Səmədoğludan yarı alıb saxladağının biri də onun təbəssümü idi; elə o təbəssümə Yerə, Goyə, Tanrıya, doğma bildiyi hər kəsə «kimin var məndən savayı» təskinliyi verdi. Ölüm onun təklilik dünyasını, yalqızlığını başdan-başa doldurdu.

Komik, yumorlu əsərlərinin havasına səhnəyə çıxardığı aktyorları, unudulmaz personajlarını öz «Ölüm» dramıyla yenidən Azdramaya cəm etdi, baxdı, doğma təbəssümüylə arıfcəsinə gülümsündü.

O gülümşər, dipdiri baxışlar altında yanvarın 29-da müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salındı.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalilar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Ustadın cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu... Salonda səslənən həzin musiqi sanki böyük şairin «Mən burdayam, İlahi» səslənişini kırı-kırı ürpədirdi.

Sənətkarın tabutu öünüə Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda Azərbaycan Yazıçılar Birliyini, müxtəlif hökumət təşkilatlarının və kollektivlə-

rin adından əklillər qoyulmuşdur.

Vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək dedi: «Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən birini itirdik. Bu gün Azərbaycan xalqı böyük şair və dramaturqlarından biri ilə vidalaşır. Böyük Səməd Vurğun ailəsi sonbeşiyini itirdi. Vaqif Səmədoğlu mənim ən yaxın dostum idi. Onun simasında ömrü boyu ölümə qalib gəlməyi bacaran ən yaxın dostumu itirdim. Vaqif ölümündən yazsa da, həyatı çox sevən bir insan idi. Ölümə zarafat etməyi, bizə kişi kimi yaşamağı öyrətməyi bacaran bir insan kimi köcdü dünyadan».

Matəm mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edərək vurğuladı ki, Vaqif Səmədoğlu özünməxsus həyat tərzi, özünəməxsus daxili dünyası olan, hər an sərbəstliyini hifz edə bilən şəxsiyyət idi və bu baxımdan onun qədər daxilən azad, sərbəst bir insan tapmaq çətin məsələ idi.

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov vida mərasimində diqqətə çatdırıldı ki, bir neçə ay bundan əvvəl bu salonda Vaqif Səmədoğlunun 75 illiyini qeyd etmişdir. O, yaşadığı tarixlə, bənzərsiz istedadı, xarakteri və can evində daşıdığı xəstəliklə belə həmişə özünü çox sərbəst, möhkəm hiss edirdi. Dünyaya savaşırdı və dünyani hamidən çox sevirdi. Çox sağ olsun Azərbaycan Prezidenti ki, Vaqif Səmədoğlunun sağlamlığı, səhhəti üçün əlindən gələni əsirgəmədi. Bu, bir haqqı ki, Vaqif Səmədoğlu yaddaşlarda sağlam düşüncələriylə əbədi qalacaq, zaman həmişə onun xeyrinə işləyəcək».

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də böyük şairin ədəbiyyatımızın, mədəniyyətimizin inkişafındakı olmaz xidmətlərindən söz açdı.

Xalq şairi Nəriman Həsənzadə mərasimdə çıxış edərək dedi: «Görkəmli şairimiz Vaqif Səmədoğlu da getdi Səməd Vurğunun, Yusif Səmədoğlunun, Bəxtiyar Vahabzadənin, İsa Muğannanın əbədiyyət hücrəsinə. Vaqif həmin silsilədən



idi... Köçüb o dünyaya bu dünya oldu...»

Vurğulandı ki, Vaqif öz şerinin, misralarının içində olan, doğuldugu məmləkətin, mənsub olduğu millətin müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan şair idi. O, öz əslubu, yolu olan bir söz adımı kimi Azərbaycanın böyük şairi Səməd Vurğundan fərqli ədəbiyyat yarada bildi.

Bildirildi ki, Vaqif Səmədoğlu elə ilk şeirlərindən səmimi oldu, ürəyinin səsi ilə yazdı. Ədəbiyyata gəldiyi ilk gündən şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərzisi ilə diqqəti cəlb edən Vaqif Səmədoğlu bütün yaradıcılığı boyu ictimai-siyasi həyatımızı təsir altına alan və tez-tez döyişən ideologiyalardan uzaq olub. Ona görə də şairin ötən əsrin 60-cı illərində yazdığı şeirləri ilə XXI əsrin əvvəllərində yazdığı şeirləri əqیدə, məslək baxımından müqayisə etdikdə heç bir fikir ayrılığı yaranmır. Vaqif bir şair kimi həqiqət, təmizlik, paklıq dünyasında əzab çəkəndə belə adı insan rahathlıından, ötəri şöhrətdən, müvəqqəti əzizlənmədən şair iradəsi, şair təmkini ilə uzaqlaşa bilib.

Vaqif Səmədoğlu “Yoldan telegram”, “Günün bəxti”, “Mən burdayam, İlahi”, “Uzaq yaşıl ada” kitablarına toplanan şeirləri ilə böyük ədəbi-ictimai rezonans doğura bildi.

Vaqif Səmədoğlunun müdrik ironiyasından doğan “Uca dağ başında”, “Bəxt üzüyü”, “Lotoreya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” pyesləri saxta gülüşün, laqqırtının teatr səhnələrini başına aldığı bir dövrdə bütövlükde milli ictimai şüura öz oyadıcı, maarifləndirici təsirini göstərdi.

İnsanılık, müdriklik, vətəndaşlıq, humanizm və qətiyyət Vaqif Səmədoğlu şəxsiyyətini səciyyələndirən əsas amillərdir. Təvazökarlıq, təmkin, şöhrətpərəstliyə, populyarlığa etinəsizliq, təmənnasızlıq onun poetik ruhunun özüldür. Vaqif Səmədoğlu əxlaqi və intellektual keyfiyyətlərə malik, böyük ədəbiyyatın yaranmasına və inkişafına təkan verən əsl sənət xadimi idi.

Vaqif Səmədoğlu yaratdığı bənzərsiz poeziya nümunələri ilə yaddaşlarda əbədi qalacaq.

Mərhumun ailəsi adından çıxış edən Aqşin Ziyadov şairin xatirəsinə göstərilən hörmət və ehtiramə görə dövlətimizin başçısı İlham Əliyevə və veda mərasimini toplaşanlara dərin minnətdarlığını bildirdi.